

31.03.2016 TARİXİNƏ İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min AZN)

Normativin adı və təsviri	Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1	2	3
1. Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin maksimum həddi	XXX	XXX
a) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olmadığı halda (%)	maks. 20%	3.8
b) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olduğu halda (%)	maks. 7%	117
2. Bankın iri kreditlərinin bankın öz vəsaitlərinə nisbəti	maks. 8 dəfə	1.2
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi) (%)	maks. 20%	117
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	maks. 10%	52
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	maks. 3%	0.3
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	XXX	XXX
a) bir hüquqi şəxsin kapitalında iştirakın bankın öz vəsaitinə nisbəti (%)	maks. 10%	-
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın öz vəsaitinə nisbəti (%)	maks. 40%	-
5. Ani likvidlik əmsalı (%)	min. 30%	60.9
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%)	min. 6%	45.6
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%)	min. 12%	46.7
8. Tutulmalardan sonra I dərəcəli kapitalın yekun balans aktivlərinə nisbəti (leverec) (%)	min. 8%	38.5
9. Minimum səhmdar kapital tələbi (min. AZN)	50,000	137,205
10. Minimum məcmu kapital tələbi (min. AZN)	50,000	137,571

İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min AZN)

1	2
a) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olmadığı halda	5,058
b) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olduğu halda	157,748
2. Bankın iri kreditlərinin cəmi	157,748
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	160,615
a) onlar hüquqi şəxs olduqda (birinə)	71,485
b) onlar fiziki şəxs olduqda (birinə)	442

**31.03.2016 TARİXİNƏ RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ
AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ
STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI**

KAPİTAL VƏSAİTLƏRİ	MIN AZN
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	137,205
a) Adi səhmlər (tam ödənilmiş paylar)	137,257
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	-
d) Bölüşdürülməmiş xalis mənfəət (zərəri), cəmi	(52)
d1) kapital ehtiyatları (fondları)	0
d2) keçmiş illərin mənfəəti (zərəri)	654
d3) (çıx) cari ilin zərəri	(705)
2. I dərəcəli kapitaldan tutulmalar	2,723
a) Qeyri-maddi aktivlər	2,723
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1–2)	134,482
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	3,089
a) Cari ilin mənfəəti	-
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	3,089
c) Kapitalın digər vəsaitləri	-
5. Məcmu kapital (3+4)	137,571
6. Məcmu kapitaldan tutulmalar :	-
a) Birləşməmiş (konsolidasiyə olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	-
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	137,571
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (V1-Ğ cədvəlindən)	294,817

Faizlə

	Norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6	45.62
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	12	46.66

**YEKUN AKTİVLƏRDƏN ASILI OLARAQ KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ
(ƏMSALININ) HESABLANMASI**

Faizlə

	Norma	Fakt
1. Tutulmalardan sonra I dərəcəli kapitalın yekun balans aktivlərinə nisbəti	8	38.52

31.03.2016 TARİXİNƏ BALANSARXASI ÖHDƏLİKLƏR

(min AZN)

ÖHDƏLİKLƏR	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Qarantiyalar və bu qəbildən olan öhdəliklər	40,747	27,105
2. Kredit alətləri, <i>cəmi</i>	13,457	4,398
a) kredit öhdəlikləri	-	-
b) istifadə olunmamış kredit xətləri	13,457	4,398
3. Akkreditivlər, <i>cəmi</i>	-	-
a) maliyyə akkreditivi "stand-bay"	-	-
b) sənədli akkreditiv	-	-
4. Forvard və fyuçers müqavilələri, <i>cəmi</i>	-	-
5. Digər balansarxası öhdəliklər	92,492	-

31.03.2016 TARİXİNƏ ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ

(min AZN)

A. Aktivlər	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
1	2	3	4	5	6	7
1. Nağd vəsaitlər (seyfərdə, bankomatlarda, valyuta mübadiləsi məntəqələrində, yolda)	7,438	-	-	-	-	7,438
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	3,168	-	-	-	402	3,570
3. "Nostro" hesabları (müxbir banklardakı hesablar)	3,941	-	-	-	-	3,941
4. Banklar daxil olmaqla, maliyyə müəssisələrindəki depozitlər, <i>cəmi</i>	-	-	-	-	8	8
a) müddəti çatmamış depozitlər	-	-	-	-	8	8
5. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla yüksək likvidli qiymətli kağızlara investisiyalar	-	-	-	-	-	-
6. Banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklar da daxil olmaqla maliyyə müəssisələrinə kreditlər, <i>cəmi</i>	-	-	-	-	-	-
a) cari kreditlər	-	-	-	-	-	-
b) vaxtı keçmiş kreditlər	-	-	-	-	-	-
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	-	-	-	-	1,022	1,022
8. Overdraft daxil olmaqla, müştərilərə kreditlər və lizinlər, <i>cəmi</i>	9,478	48,745	16,664	123,476	53,782	252,144
a) cari kreditlər	9,478	48,745	16,664	123,476	28,635	226,997
b) vaxtı ötmüş kreditlər	-	-	-	-	25,147	25,147
9. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	10,343	10,343
10. Digər aktivlər	30,274	-	-	-	7,386	37,660
11. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	21,226	21,226
12. Cəmi aktivlər	54,299	48,745	16,664	123,476	51,715	294,899

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ (davamı)

(min AZN)

B. Öhdəliklər və kapital	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən çox	
1	2	3	4	5	6	7
1. Bankların və digər maliyyə müəssisələrinin depozitləri istisna olmaqla, aşağıdakılar daxil olmaqla müştərilərin depozitləri	14,329	3,211	5,843	15,287	33,669	72,339
a) tələbli depozitlər (fiziki və hüquqi şəxslərin)	11,212	-	-	-	-	11,212
b) qaytarılma vaxtı bitməmiş müddətli depozitlər (fiziki və hüquqi şəxslərin)	3,117	3,211	5,843	15,287	33,669	61,127
c) qaytarılma müddəti bitmiş müddətli depozitlər (fiziki və hüquqi şəxslərin)	-	-	-	-	-	-
2. "Loro" hesabları (bankların müxbir hesabları)	14	-	-	-	-	14
3. Bankların və digər maliyyə müəssisələrinin depozitləri	1,050	1,471	2,142	21,530	8,269	34,462
4. Digər passivlər	5,503	-	-	-	1,606	7,109
5. Kapital	-	-	-	-	140,981	140,981
6. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	3,200	18,155	5,089	3,084	-	29,529
7. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə müəssisələrindən alınmış kreditlər	-	-	-	3,084	7,382	10,466
8. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	24,096	22,837	13,074	42,985	191,907	294,899
9. Hər bir dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği	30,203	25,908	3,590	80,491	(140,192)	-

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ (davamı)

(min AZN)

C. Balansarxası öhdəliklər	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
1	2	3	4	5	6	7
1. Təminatlar və bu qəbildən olan öhdəliklər, <i>cəmi</i>	2,065	2,004	4,299	18,786	13,593	40,747
2. Qiymətli kağızların və xarici valyuta-tanın alınması üzrə öhdəliklər istisna olmaqla, aktivlərin əldə edilməsi üzrə öhdəliklər daxil olmaqla, kredit alətləri, <i>cəmi</i>	13,457	-	-	-	-	13,457
3. Akkreditivlər, <i>cəmi</i>	-	-	-	-	-	-
4. Forvard və fyuçers müqavilələri və bu qəbildən olan sair öhdəliklər, <i>cəmi</i>	-	-	-	-	-	-
5. Digər balansarxası öhdəliklər	-	-	-	-	92,492	92,492
6. Cəmi balansarxası öhdəliklər	15,521	2,004	4,299	18,786	106,085	146,695
7. Hər dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği.	14,682	23,903	(709)	61,705	(246,277)	(146,695)
7.1.(Çıx) Bloklasdırılmış hesablar, <i>cəmi</i>	402	-	-	-	-	402
7.1.1.Norma daxilində AMB-da olan ehti-yat hesabları	-	-	-	-	-	-
7.1.2.Müxbir hesablar	-	-	-	-	-	-
7.2. (Çıx) Girov qoyulmuş qiymətli kağızlar	-	-	-	-	-	-
8.Kumulyativ məcmu	14,280	23,903	(709)	61,705	(246,277)	(147,097)
9. Hesabat dövrünün son ayına likvid aktivlərin orta gündəlik qalıqları	17,362	-	-	-	-	17,362
10. Hesabat dövrünün son ayına öhdəlik-lərin orta gündəlik qalığı	28,526	-	-	-	-	28,526
11. Ani likvidlik əmsali	61	-	-	-	-	61

31.03.2016 TARİXİNƏ KREDİT PORTFELİ (banklara verilmiş kreditlərdən başqa)

(min AZN)

Verilmiş kreditlərin həcmi	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinglərin məbləği, <i>cəmi</i> :	252,144	85,731
1.1 Dövlət müəssisələrinə (50%+1 səs hüququ verən səhm), <i>cəmi</i>	15	-
a) neft sənayesi müəssisələri	-	-
b) energetika və təbii ehtiyatlar	-	-
c) a) və b) sətirləri istisna olmaqla, sənayenin digər sahələri	-	-
d) digərləri	15	-
1.2 Özəl müəssisələrə və birgə müəssisələrə, <i>cəmi</i>	122,477	49,675
b) energetika və təbii ehtiyatlar	-	-
c) b) sətiri istisna olmaqla, sənayenin digər sahələri	84,474	39,271
d) ticarət və xidmət sahəsi	33,630	9,795
e) kənd təsərrüfatı	3,628	380
f) digərləri	744	229
1.3 Şəxsi və ailə məqsədləri üçün fiziki şəxslərə verilən kreditlər	66,070	4,520
1.4 İpoteka kreditləri (daşınmaz əmlakın alınması və ya tikilməsi üçün və bu əmlakın girov qoyulması ilə verilənlər), <i>cəmi</i>	7,380	-
c) fiziki şəxslərə (borcalanlar krediti yaşayış məqsədləri, satış və ya icarəyə vermək üçün daşınmaz əmlak tikintisi və ya əldə edilməsi üçün alırlar)	7,380	-
1.5 Daşınmaz əmlakın tikintisi və ya əldə edilməsi üçün və bu əmlakla tə'min olunmamış kreditlər, <i>cəmi</i>	56,151	31,536
1.7 Maliyyə lizinqi	52	-

31.03.2016 TARİXİNƏ BALANS HESABATI

A-AKTİVLƏR (min AZN)

Aktivlərin maddələri	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və valyuta mübadilə məntəqələrində olan nağd vəsaitlər daxil olmaqla), <i>cəmi</i>	7,438	2,925
a) Milli valyuta ilə	4,513	-
b) İƏİT ölkələrinin valyutaları ilə	2,925	2,925
c) MDB və Baltika ölkələrinin valyutaları ilə	0.11	0.11
2. AMB-yə qarşı tələblər, <i>cəmi</i>	3,570	477
a) Müxbir hesabları	3,168	145
b) Ehtiyat hesabları	402	332
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), <i>cəmi</i>	3,941	3,941
a) Azərbaycanda	408	408
b) İƏİT ölkələrində	3,428	3,428
c) MDB və Baltika ölkələrində	105	105
4. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, <i>cəmi</i>	8	8
4.1. Banklardakı depozitlər (3-cü və 4-cü sətirlər istisna edilməklə), <i>cəmi</i>	8	8
a) Azərbaycanda	8	8
5. Ticarət üçün qiymətli kağızlar	1,022	-
6. Banklara kreditlər (4-cü sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), <i>cəmi</i>	-	-
a) Azərbaycanda	-	-
6.1(çıx) Banklara verilmiş kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	-	-
6.2. Banklara xalis kreditlər	-	-
7. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, <i>cəmi</i>	252,144	85,731
7.1 (çıx) Kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	15,026	5,612
7.2 Xalis kreditlər və lizinqlər (sətir 9 çıx sətir 9.1)	237,118	80,120
8. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər	10,343	XXX
a) torpaq və binalar	180	XXX
b) tikilməkdə olan daşınmaz əmlak	329	XXX
c) avadanlıq, mebel, daşınar əmlak və sair	22,091	XXX
d) (çıx) hesablanmış amortizasiya	12,257	XXX
9. Bank işində istifadə olunmayan əsas vəsaitlər, <i>cəmi</i>	-	XXX
a) bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən əsas vəsaitlər	-	XXX
10. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	2,723	-
11. Digər aktivlər	30,274	7,233
12. Digər əməliyyatlar üzrə ehtiyatlar	1,537	1,504
13. Cəmi aktivlər	294,899	93,199

B. ÖHDƏLİKLƏR (min AZN)

1	2	3
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), <i>cəmi</i>	72,339	58,322
a) Hüquqi şəxslərin tələbli depozitləri (bütün cari və çek hesabları daxil olmaqla), <i>cəmi</i>	5,068	2,004
a1) faizsiz tələbli depozitlər	5,068	2,004
b) Fiziki şəxslərin tələbli depozitləri	6,144	3,288
b1) faizsiz tələbli depozitlər	6,144	3,288
c) Fiziki şəxslərin müddətli depozitləri	61,127	53,030
d) Hüquqi şəxslərin müddətli depozitləri	-	-
2. Digər bankların tələbləri ("Loro" hesabları), <i>cəmi</i>	14	14
a) Azərbaycanda	14	14
3. Bankların və digər maliyyə müəssisələrinin depozitləri, <i>cəmi</i>	34,462	8,347
a) Bankların depozitləri	-	-
b) Maliyyə müəssisələrinin depozitləri	34,462	8,347
4. Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri, <i>cəmi</i>	10,466	3,084
a) Maliyyə müəssisələri	10,466	3,084
5. Bankların kreditləri (7 gündən artıq olan müddətə), <i>cəmi</i>	29,529	29,529
6. Digər passivlər	7,109	2,499
7. Cəmi öhdəliklər	153,918	101,796

(min AZN)

C. KAPİTAL	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
7. Xüsusi kapital, <i>cəmi</i>	137,205	-
a) dövryyədə olan adi səhmlər (yaxud paylar)	137,257	
d) bölüşdürülməmiş xalis mənfəət (zərər), <i>cəmi</i>	(52)	
d1) kapital ehtiyatları	0.13	
d2) əvvəlki illərin xalis mənfəəti (zərəri)	653.56	
d3) cari ilin xalis mənfəəti (zərəri)	(705)	
8. Ümumi ehtiyatlar, <i>cəmi</i>	3,776	
a) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi	687	
b) kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2,382	
c) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	707	
9. Cəmi kapital	140,981	-
10. Cəmi öhdəliklər və kapital	294,899	101,796

01 yanvar 2016 - 31 mart 2016 tarix aralığına Mənfəət və Zərər haqqında hesabat

(min AZN)

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	11,154
a) kreditlər üzrə faizlər, cəmi	11,128
b) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
c) digər banklarda depozitlər	0.1
d) maliyyə lizinqi	3
e) ticarət üçün qiymətli kağızlar	23
2. Faizlər və onlara bağlı xərclər, cəmi	2,700
a) depozitlər üzrə faizlər, cəmi	1,811
b) bankların depozitləri	-
c) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	651
d) digər maliyyə müəssisələrinin kreditləri	238
3. Xalis faiz mənfəəti (zərəri) (sətir 1 çıx sətir 2)	8,454
4. Qeyri-faiz gəlirləri, cəmi	2,471
a) hesabların aparılması üzrə xidmətlərdən komisiyon gəliri	975
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	1,426
c) digər xidmət növlərindən komisiyon gəliri	67
d) digər qeyri-faiz gəlir növləri	3
5. Qeyri-faiz xərcləri, cəmi	5,427
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	2,663
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	1,774
c) əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	991
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	5,498
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	6,084
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	(586)
9. Mənfəətdən ödənilən vergilər	119
10. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 8 çıx sətir 9)	(705)

01 yanvar 2016 - 31 mart 2016 Tarix aralığına Pul Axını Haqqında Hesabat

	min AZN
Əməliyyat fəaliyyətindən pul axını	(724)
Faiz gəlirləri	5,709
Faiz xərcləri	(4,489)
Diling əməliyyatlarından gəlir (zərər)	1,419
Alınmış (ödənilmiş) komissiya haqları	794
Əmək haqqı və müavinətlər	(2,685)
İnzibati xərclər	(1,472)
Əməliyyat aktivlərində azalma (artım)	21,604
Digər banklara qarşı tələblər	0.09
Müştərilərə verilmiş kreditlər	21,604
Verilmə	(11,183)
Ödəniş	32,788
Əməliyyat öhdəliklərində artım (azalma)	(24,167)
Müştərilərin tələbləri	(4,446)
Müştərilərdən cəlb olunmuş depozitlər	(19,720)
Mədxil	19,074
<i>o cümlədən, fiziki</i>	16,489
<i>hüquqi</i>	2,584
Məxaric	(38,794)
<i>o cümlədən, fiziki</i>	(24,435)
<i>hüquqi</i>	(14,359)
Digər aktivlər və öhdəliklərdə dəyişikliklər	986
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən gələn xalis pul axını	(2,301)
Ödənilmiş mənfəət vergisi	(119)
Əməliyyat fəaliyyətindən xalis pul axını	(2,419)

Satılmış (Alınmış) xalis qiymətli kağızlar	-
Satılmış (Alınmış) əsas vəsaitlər	(1,718)
Satılmış (Alınmış) qeyri-maddi aktivlər	96
İnvestisiya fəaliyyətindən xalis pul axını	(1,621)

Ödənilmiş dividendlər	-
Məcmu kapitalında dəyişikliklər	312
Maliyyə fəaliyyətindən xalis pul axını	312

Nəqd pul və nəqd pul ekvivalentlərində artım (azalma)	(3,729)
Dövrün əvvəlində nəqd pul və nəqd pul ekvivalentləri	18,670
Məzənnə fərqi gəlir/zərər	7
Dövrün sonunda nəqd pul və nəqd pul ekvivalentləri	14,948

31.03.2016 TARİXİNƏ VAXTI KEÇMİŞ KREDİTLƏRİN TƏHLİLİ

(min AZN)

Aktivlərin maddələri	Ümumi borc				Əsas məbləğ üzrə borc						Restrukturizasiya olunmuş kreditlər	Uzadılmış kredit
	Cəmi (sütun 2 üstəgəl sütun 4)	Hesabat tarixinə kreditlər üzrə	O cümlədən əsas məbləğ üzrə vaxtı	Faizlər üzrə borclar	Cari	Vaxtı keçmiş günlər						
						1-29 gün	30-89 gün	90-179 gün	180 gün-365gün	1 il və artıq		
1	2	3	4	5	6	7	8	9	10	11	12	
1. Banklararası depozitlər və kreditlər də daxil olmaqla, banklararası tələblər, cəmi	3,948	3,948	-	0.02	3,948	-	-	-	-	-	-	-
a) Azərbaycanda	416	416	-	0	416	-	-	-	-	-	-	-
2. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	274,371	252,144	25,147	22,227	213,510	13,488	8,524	5,724	8,105	2,794	9,691	61,134
b) Energetika və təbii ehtiyatlar	-	-	-	-	-	-	-	-	-	-	-	-
c) b) sətiri istisna olmaqla, sənayenin digər sahələri	96,030	84,474	178	11,556	84,268	28	26	115	37	-	152	39,235
d) Ticarət və xidmət sahəsi	35,311	33,630	10,005	1,681	16,843	6,782	3,376	2,804	2,376	1,450	6,084	-
e) Kənd təsərrüfatı	3,912	3,628	2,994	284	458	176	1,709	194	840	250	157	-
f) Daşınmaz əmlakın tikintisi və əldə edilməsi	68,588	63,531	118	5,057	60,777	2,636	75	3	39	1	127	21,308
h) Fiziki şəxslər	69,679	66,070	11,513	3,608	50,733	3,825	3,056	2,592	4,787	1,077	2,613	592
i) Digərləri	798	759	340	39	379	40	282	16	25	16	558	-
j) Maliyyə lizingi	52	52	-	0	52	-	-	-	-	-	-	-
3. Digər aktivlər	1,150	-	-	1,150	-	-	-	-	-	-	-	-

31.03.2016 TARİXİNƏ KREDİT PORTFELİNİN RİSK DƏRƏCƏSİ ÜZRƏ BÖLGÜSÜ CƏDVƏLİ

	Hesabat tarixinə kreditlər üzrə əsas borclar	Risk dərəcəsi üzrə bölgü											
		Qənaətbəxş aktivlər və restrukturizasiya olunmamış nəzarət altında olan	Portfeldə payı	23.02.2015-ci il tarixdən restrukturizasiya olunmuş nəzarət altında olan	Portfeldə payı	Qeyri-qənaətbəxş	Portfeldə payı	Təhlükəli	Portfeldə payı	Ümidsiz	Portfeldə payı	Təsnifata daxil edilməmiş aktivlər	Portfeldə payı
1	2	3		4		5		6		7		8	
Müştərilər üzrə bölgü													
Müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	252,144	220,988	87.64%	6,624	2.63%	4,128	1.64%	6,630	2.63%	10,679	4.24%	3,094	1.23%
Dövlət	15	15	0%	0	0%	-	0%	-	0%	-	0%	-	0%
Özəl hüquqi şəxs	138,930	135,817	54%	874	0%	91	0%	2,137	1%	12	0%	-	0%
Sahibkarlıq fəal. məşğul olan şəxs	39,697	26,381	10%	3,861	2%	2,570	1%	3,246	1%	3,640	1%	-	0%
Fiziki şəxslər	73,502	58,776	23%	1,890	1%	1,468	1%	1,248	0%	7,027	3%	3,094	1%

31.03.2016 TARİXİNƏ KREDİT PORTFELİNİN GECİMƏSİ (STRUKTURU)

	Ümumi borc		Əsas məbləğ üzrə borc											
	Hesabat tarixinə kreditlər üzrə əsas borclar	O cümlədən əsas məbləğ üzrə vaxtı keçmiş	Cari	Portfeldə payı	Vaxtı keçmiş günlər və portfeldə pay									
					1-29 gün	Portfeldə payı	30-89 gün	Portfeldə payı	90-179 gün	Portfeldə payı	180 gün-364 (365) gün	Portfeldə payı	1 il və artıq	Portfeldə payı
1	2	3	4		5		6		7		7		8	
Müştərilər üzrə bölgü														
Müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	252,144	25,147	213,510	84.7%	13,488	5.3%	8,524	3.38%	5,724	2.27%	7,953	3.15%	2,946	1.17%
Dövlət	15	-	15	0%	-	-	-	-	-	-	-	-	-	-
Özəl hüquqi şəxs	138,930	2,240	135,777	54%	913	0%	1,656	1%	91	0%	481	0%	12	0%
Sahibkarlıq fəal. məşğul olan şəxs	39,697	11,325	19,623	8%	8,749	3%	3,741	1%	3,041	1%	2,713	1%	1,830	1%
Fiziki şəxslər	73,502	11,583	58,094	23%	3,825	2%	3,126	1%	2,592	1%	4,760	2%	1,104	0%

31.03.2016 TARİXİNƏ RƏQİONLAR ÜZRƏ KREDİT QOYULUŞLARI VƏ ONLAR ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİ

min. manat

Sıra №-si	Regionların adı	Kredit qoyuluşu - cəmi						o cümlədən:								Cəmi kredit qoyuluşlarında n vaxtı keçmiş
		Cəmi məbləğ	orta % dərəcəsi	ondan				Qısamüddətli kreditlər				Uzunmüddətli kreditlər				
				milli valyutada		sərbəst döənərli valyutada (SDV)		milli valyutada		sərbəst döənərli valyutada (SDV)		milli valyutada		sərbəst döənərli valyutada (SDV)		
				məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	
	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16
Cəmi:		252,144.20	15.23	166,412.7	16.17	85,731.5	13.41	72,621.8	13.14	73,673.4	12.77	93,790.9	18.52	12,058.1	17.37	10,487.1
o cümlədən şəhər və rayonlar üzrə:																
1	Abşeron	1,270	18	1,004	18	266	20	31	26	-	-	973	17	266	20	176
2	Ağcabədi	184	22	184	22	-	-	0	30	-	-	184	22	-	-	58
3	Ağdam	91	26	91	26	-	-	13	28	-	-	79	26	-	-	8
4	Ağdaş	27	23	27	23	-	-	1	32	-	-	26	23	-	-	5
5	Ağstafa	223	21	212	21	11	24	3	24	-	-	209	21	11	24	38
6	Ağsu	34	21	34	21	-	-	4	26	-	-	30	21	-	-	6
7	Astara	36	20	36	20	-	-	-	-	-	-	36	20	-	-	2
8	Babək	1	21	1	21	-	-	-	-	-	-	1	21	-	-	-
9	Bakı şəhəri	148,702	16	86,064	17	62,638	14	26,667	17	53,415	14	59,397	17	9,223	17	6,809
10	Balakan	23	19	23	19	-	-	-	-	-	-	23	19	-	-	10
11	Bərdə	1,578	23	1,574	23	5	24	83	26	0	25	1,491	22	4	24	109
12	Beyləqan	37	26	37	26	-	-	1	30	-	-	36	26	-	-	10
13	Biləsuvar	373	19	119	19	254	20	-	-	-	-	119	19	254	20	65
14	Daşkəsən	40	20	40	20	-	-	6	27	-	-	34	19	-	-	8
15	Füzuli	88	23	82	24	7	20	4	26	-	-	78	24	7	20	19
16	Qəbələ	33	22	33	22	-	-	2	27	-	-	31	22	-	-	4
17	Gədəbəy	35	22	35	22	-	-	2	30	-	-	34	22	-	-	5
18	Qax	5	23	5	23	-	-	1	27	-	-	4	22	-	-	-
19	Gəncə şəhəri	4,379	20	3,702	21	677	17	123	27	-	-	3,579	21	677	17	383
20	Qazax	18	21	18	21	-	-	2	28	-	-	15	20	-	-	6
21	Qobustan	245	26	245	26	-	-	5	26	-	-	239	26	-	-	93
22	Goranboy	108	23	99	22	10	28	5	26	-	-	94	22	10	28	18
23	Göycay	31	25	31	25	-	-	2	29	-	-	29	25	-	-	9
24	Göy-göl	136	22	136	22	-	-	10	28	-	-	126	22	-	-	20
25	Quba	60	21	60	21	-	-	6	25	-	-	55	21	-	-	8
26	Qubadlı	17	25	17	25	-	-	0	14	-	-	17	25	-	-	2
27	Qusar	3,616	18	3,602	18	15	23	121	25	8	23	3,481	17	6	23	82
28	Hacıqabul	589	22	552	22	37	22	14	27	-	-	538	22	37	22	93
29	İmişli	109	18	109	18	-	-	2	28	-	-	107	18	-	-	12
30	İsmayilli	12	21	12	21	-	-	-	-	-	-	12	21	-	-	3
31	Cəbrayıl	46	22	45	22	1	22	7	27	1	22	39	22	-	-	7
32	Cəlilabad	26	24	26	24	-	-	3	26	-	-	24	24	-	-	9
33	Kəngərli	1	27	1	27	-	-	-	-	-	-	1	27	-	-	-
34	Xaçmaz	2,256	22	2,221	22	35	22	103	26	1	23	2,118	22	35	22	236
35	Xızı	16	17	16	17	-	-	1	20	-	-	15	17	-	-	5
36	Kürdəmir	47	23	47	23	-	-	1	27	-	-	46	23	-	-	10
37	Laçın	41	24	41	24	-	-	2	26	-	-	39	24	-	-	4
38	Lənkəran	37	25	36	25	0	25	1	31	0	25	36	25	-	-	15
39	Lerik	26	24	26	24	-	-	1	26	-	-	25	24	-	-	12
40	Masallı	28	28	28	28	-	-	1	29	-	-	27	28	-	-	-
41	Mingəçevir şəhəri	4,202	22	4,187	22	15	18	116	25	2	24	4,070	22	14	18	182
42	Naftalan şəhəri	2	21	2	21	-	-	-	-	-	-	2	21	-	-	-
43	Naxçıvan şəhəri	49	23	49	23	-	-	3	29	-	-	45	22	-	-	3
44	Neftçala	358	25	358	25	-	-	3	27	-	-	355	25	-	-	53
45	Oğuz	10	24	10	24	-	-	1	25	-	-	9	24	-	-	0
46	Ordubad	8	24	8	24	-	-	5	23	-	-	3	27	-	-	2
47	Saatlı	64	22	64	22	-	-	1	28	-	-	62	21	-	-	10
48	Sabirabad	387	24	387	24	-	-	7	25	-	-	380	24	-	-	108
49	Salyan	1,230	23	1,200	23	31	25	35	26	-	-	1,164	23	31	25	211
50	Samux	98	17	98	17	-	-	5	25	-	-	92	17	-	-	16
51	Sabran	104	19	104	19	-	-	1	30	-	-	103	19	-	-	16
52	Şamaxı	35	23	35	23	-	-	2	25	-	-	34	23	-	-	5
53	Sərur	44	21	44	21	-	-	1	29	-	-	43	21	-	-	8
54	Səki	130	22	130	22	-	-	5	26	-	-	125	22	-	-	12
55	Səmkir	357	20	303	20	54	19	8	26	-	-	295	20	54	19	45
56	Şirvan şəhəri	4,700	22	4,614	23	86	21	115	26	-	-	4,500	22	86	21	763
57	Şuşa	17	26	17	26	-	-	0	24	-	-	17	26	-	-	7
58	Siyəzen	68	16	68	16	-	-	2	28	-	-	67	16	-	-	9
59	Sumqayıt şəhəri	75,302	12	53,711	12	21,591	10	45,075	10	20,246	10	8,636	20	1,345	17	603
60	Tərtər	26	22	26	22	-	-	1	31	-	-	24	21	-	-	2
61	Tovuz	48	21	48	21	-	-	3	26	-	-	45	21	-	-	11
62	Ucar	17	22	17	22	-	-	1	28	-	-	17	22	-	-	2
63	Yardımlı	20	19	20	19	-	-	2	28	-	-	18	18	-	-	3
64	Yevlax	195	22	195	22	-	-	5	25	-	-	190	22	-	-	46
65	Zaqatala	9	25	9	25	-	-	0	22	-	-	8	25	-	-	4
66	Culfa	18	24	18	24	-	-	0	44	-	-	18	23	-	-	2
67	Zərdab	18	27	18	27	-	-	-	-	-	-	18	27	-	-	2
68	Sahbuz	7	21	7	21	-	-	-	-	-	-	7	21	-	-	4
69	Sədərək	0	29	0	29	-	-	0	29	-	-	-	-	-	-	-